

Ərzaq mallarının kriminal ekspertizası

- Sual 1. Kriminal ekspertiza hansı sahədə tətbiq edilir?
istintaq orqanları tərəfindən aparılan kriminal işlərdə
 məişətdə
 keyfiyyətə nəzarətdə
 əmtəələrin miqdarca yoxlanmasında
 heç bir sahədə tətbiq edilmir
- Sual 2. Kriminal ekspertizanı aparən ekspertlər hansı biliklərə malik olmalıdırlar?
xüsusi biliklərə
 yalnız əmtəəşünaslığa yiyələnmişlər
 fizika və kimyaya
 ali riyaziyyata
 biologiya elmlərinə
- Sual 3. Müxtəlif əmtəə mənşəyini müəyyən edən zaman ekspert kiminlə məsləhətləşir?
bu sahənin mütəxəssisləri ilə
 məhkəmə ilə
 prokurorluq orqanları ilə
 ekspertiza təşkilatının rəhbəri ilə
 məhkəmə – tibbi ekspertizasının həkimi ilə
- Sual 4. Kriminal ekspertizanın predmetini nə təşkil edir?
faktiki məlumatlar
 müxtəlif müqavilələr
 orderlər
 qaimələr
 aktlar
- Sual 5. Kriminal ekspertizanın obyektini nə təşkil edir?
tədqiqatların nəticəsi olan faktiki məlumatlar dairəsi
 konkret nəticələr
 ekspertin rəyi
 ekspertiza idarəsi rəhbərinin sərəncamı
 müxtəlif sənədlər
- Sual 6. Kriminal ekspertizanın obyektini nəyin əsasında təyin edilir?
müstəntiq və məhkəmənin sualları əsasında
 tərəflər arasındakı müqavilələr əsasında
 idarə rəhbərinin əmri əsasında
 idarə rəhbərinin sualları əsasında
 ekspertin rəyi əsasında
- Sual 7. Kriminal ekspertizanın növü hansıdır?
əczaçılıq preparatlarının ekspertizası
 toksikoloji

histoloji
fiziki-texniki
bioloji

Sual 8. Kriminal ekspertiza harada aparılır?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzlərində
xüsusi anbarlarda
mərkəzi mağazalarda
ali məktəb laboratoriyalarında
məhkəmədə

Sual 9. Bir fənn çərçivəsində hansı kompleks ekspertiza aparılır?

fənn daxili
fənnarası
məhkəmə-tibbi
bioloji
gömrük

Sual 10. Kriminal ekspertiza zamanı malların tədqiqatı üçün tətbiq edilən metodlar hansı məsələlərin həllində tətbiq edilir?

cinayətkarlıqla mübarizə sferasında baş verən spesifik məsələlərin həllində
yalnız ailə – məişət zəmində baş verən məsələlərdə
əmək müqavilələri pozulduqda
hər hansı bir şəxsə xəsarət yetirildikdə
mal çeşidi geniş olduqda

Sual 11. Ekspert təşkilatının seçilməsi neçə kriteriya üzrə müəyyənləşdirilir?

2
3
4
5
6

Sual 12. Əmtəələrin mənşəyi təxmini olaraq kim tərəfindən müəyyənləşdirilir?

işin gedişatından asılı olaraq müstəntiq tərəfindən
ekspert tərəfindən
müxtəlif ticarət işçiləri tərəfindən
ekspertiza təşkilatının rəhbəri tərəfindən
məhkəmə tərəfindən

Sual 13. Əmtəənin mənşəyi müəyyənləşdirilən zaman səhv tapılarsa ekspert obyektini kimə qaytarır?

müstəntiqə
prokurora
məhkəməyə
laboratoriya müdürünə
istintaq şöbəsinin rəisinə

Sual 14. Ekspertin vəzifəsi nədən asılıdır?

onun qarşısında qoyulan sualların xarakterindən
sualların həcmindən
ekspertin bilik səviyyəsindən
ekspertin ixtisaslaşmasından
ekspertin iş stajından

Sual 15. Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

əmtəələrin qarşılıqlı kontaktını təyin etməkdən
əmtəələrin çeşidini öyrənməkdən
məhkəməyə kömək etməkdən
prokurorluq orqanlarının suallarına cavab verməkdən
heç bir vəzifə daşımır

Sual 16. Kriminal ekspertizanın obyektinə nə əsasında genişləndirilə bilər?

ekspertin təşəbbüsü əsasında
məhkəmənin hökmü əsasında
müstəntiqin sualları əsasında
ekspertiza idarəsi rəhbərinin göstərişi əsasında
DİN-in yerli orqanlarının göstərişi əsasında

Sual 17. Kompleks ekspertizanın neçə tipi var?

2
1
3
4
5

Sual 18. Məhkəmə-əmtəəşünaslıq ekspertizasını hansı mallar əhatə edir?

ərzaq və qeyri – ərzaq
yalnız ərzaq
yalnız qeyri – ərzaq
insan orqanizminin müxtəlif toxumaları
bunlardan heç biri

Sual 19. Fənnarası kompleks ekspertiza zamanı hansı elmlərdən istifadə edilir?

müxtəlif
fizika
kimya
yalnız biologiya
hüquq elmlərindən

Sual 20. Aşağıdakılardan hansı istintaq orqanları qarşısında duran məsələlərə aiddir?

günahkarların ifşa olunması
keyfiyyətə nəzarət
çıxdaş malları məhv etmək

nöqsanların səbəblərini üzə çıxarmaq
heç biri

Sual 21. Ekspertizanın ixtisaslaşması nəyi təyin edir?

ekspertizanın sinfini
tədqiqat metodunu
ekspertin bilik səviyyəsini
ekspertin iş stajını
tədqiqat laboratoriyasını

Sual 22. Malların kriminal ekspertizasının məzmunu nədən ibarətdir?

kriminal metodika əsasında xüsusi tədqiqat işi aparmaq
heç bir tədqiqat işi aparılmır
keyfiyyəti öyrənməkdən
nöqsanlı malların kəmiyyətə miqdarını göstərməkdən
çəşidi öyrənməkdən

Sual 23. Bunlardan hansı kompleks ekspertizaya aiddir?

fəndaxili
baytarlıq
biokimyəvi
biofiziki
əmtəəşünaslıq

Sual 24. Fəndaxili ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

kompleks
baytarlıq
biokimyəvi
biofiziki
genetik

Sual 25. Əmtəəşünaslıq məsələlərinin həlli zamanı mallar hansı ekspertizaya göndərilir?

məhkəmə – əmtəəşünaslıq
məhkəmə – tibbi
genetik
biofiziki
biokimyəvi

Sual 26. Malların standart uyğunluğunu hansı ekspertiza təyin edir?

məhkəmə – əmtəəşünaslıq
daktiloskopik
ballistik
trassoloji
məhkəmə – tibbi

Sual 27. Malların saxlanma şəraitini hansı ekspertiza təyin edir?

məhkəmə – əmtəəşünaslıq

ballistik
 məhkəmə – tibbi
 trassoloji
 daktiloskopik

Sual 28. Əmtəə istehsalçını müəyyənləşdirən hansı ekspertiza növüdür?

məhkəmə – əmtəəşünaslıq
 məhkəmə – tibbi
 trassoloji
 ballistik
 daktiloskopik

Sual 29. Müasir ekspertizada hansı ekspertiza tədqiqatlarından daha geniş istifadə edilir?

kompleks
 sanitar-gigiyenik
 ekoloji
 baytarlıq
 genetik

Sual 30. Müasir kriminalistika istintaq orqanları qarşısında məsələləri həll etmək üçün harada həlledici rol oynayır?

elmi-texniki inkişafda
 yalnız tətbiqi riyaziyyatda
 metrologiyada
 standartlaşmada
 sertifikatlaşdırmada

Sual 31. Aşağıdakılardan hansı istintaq orqanları qarşısında duran məsələlərə aiddir?

hüquq pozulmalarının səbəblərinin təyin edilməsi
 keyfiyyət nəzarət
 çıxdış malları məhv etmək
 nöqsanların səbəblərini üzə çıxarmaq
 heç biri

Sual 32. Ekspertiza taktikası nəyi əhatə edir?

ekspert tədqiqatları məsələlərinin təşkilini
 keyfiyyət nəzarəti
 cəzanın müddətini
 məhkəmənin suallarını
 heç birini

Sual 33. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

Azərbaycan Respublikası Cinayət Prosessual və Mülki Prosessual qanunvericiliyinə uyğun olaraq

məhkəmənin qərarına uyğun olaraq
 müstəntiqin tələbinə uyğun olaraq
 zərərçəkənin tələbinə uyğun olaraq
 bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır

Sual 34. Az obyektli ekspertizalar üzrə icra müddəti neçə gündür?

10 gün

8 gün

7 gün

5 gün

4 gün

Sual 35. Mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertizalar üzrə icra müddəti neçə gündür?

20 gün

17 gün

14 gün

13 gün

10 gün

Sual 36. Aşağıdakı variantların hansında icra müddəti 10 gün olan ekspertiza göstərilmişdir?

az obyektli ekspertiza

çox obyektli ekspertiza

mürəkkəb tədqiqat tələb edən ekspertiza

bunların hamısı

bunların heç biri

Sual 37. Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 10 gündür?

mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza

mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza

çox obyektli ekspertiza

bunların heç biri

bunların hamısı

Sual 38. Materialların ekspertiza üçün daxil olduğu və göndərdiyi gün neçə gün kimi hesablanır?

1 gün

3 gün

5 gün

6 gün

7 gün

Sual 39. Ekspertiza üçün siyahı üzrə tikilmiş və nömrələnmiş iş materialları kimə təqdim edilir?

ekspertə

müstəntiqə

təhqiqatçıya
baş mühasibə
auditora

Sual 40. Əlavə materiallar üçün yazılı sorğunun göndərilməsi nə zaman baş verir?

ekspertiza üçün materiallar kifayət etmədikdə
ekspert ekspertizadan imtina etdikdə
komissiya üzvləri ekspertizaya müdaxilə etdikdə
müstəntiq ekspertizaya müdaxilə etdikdə
təhqiqatçının ekspertizada marağı olduqda

Sual 41. Ekspertiza üçün materiallar kifayət etmədikdə, ekspert nə etməlidir?

əlavə materiallar üçün yazılı sorğu göndərməlidir
əlavə materiallar üçün şifahi müraciət etməlidir
ekspertizanı davam etdirməlidir
ekspertizadan imtina etməlidir
natamam rəy verməlidir

Sual 42. Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

Ədliyyə Nazirliyinin əsasnaməsinə uyğun olaraq
ekspertiza idarəsi rəhbərinin sərəncamına uyğun olaraq
müstəntiqin tələbinə uyğun olaraq
məhkəmənin hökmünə uyğun olaraq
Təhsil Nazirliyinin əsasnaməsinə uyğun olaraq

Sual 43. Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

əmtəələrin təkrar istehsalı göndərilməsinə zərurət olub-olmamasını
nöqsanların yerini
nöqsanların sayını
daşınma şəraitini
heç birini həll etmir

Sual 44. Rəhbərlik tərəfindən ekspertə nə izah edilir?

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinə müvafiq hüquq və vəzifələri
ekspertin sərəştəsinin vacibliyi
məhkəmənin aparılma qaydası
təlimatlar
məcəllənin müddəaları

Sual 45. Ekspert işə başlamazdan əvvəl nə ilə tanış olur?

iş materialları və maddi sübutlarla
ərizə ilə
müqavilənin məzmunu ilə
yalnız iş materialları ilə
yalnız maddi sübutlarla

Sual 46. Sual ekspertin xüsusi bilik dairəsindən kənara çıxarsa, o nə edir?

rəy verməyin qeyri-mümkünlüyü haqqında akt tərtib edir

idarə rəhbərinə şifahi məlumat verir

idarə rəhbərinə telefoqramm göndərir

bu haqda heç kimi məlumatlandırmır

bacardığı kimi rəy verir

Sual 47. Ekspert rəy verməyin qeyri-mümkünlüyü haqqında tərtib etdiyi aktı hara göndərir?

ekspertizanı təyin edən orqana

laboratoriyaya

baş ekspertə

gömrük idarəsinə

heç bir yerə göndərmir

Sual 48. Suallar ekspert tərəfindən başa düşülmədikdə, o nə edir?

ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün müraciət edir

baş ekspertə ərizə yazır

məhkəməyə yazılı məlumat verir

təhqiqatçıya sorğu göndərir

öz işini bildiyi kimi icra edir

Sual 49. Ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün nə zaman müraciət edilir?

suallar ekspert tərəfindən başa düşülmədikdə

icra müddəti sona yetdikdə

icra müddətinin uzadılması lazım gəldikdə

məhkəmənin marağı olduqda

ekspertin bilik dairəsi geniş olmadıqda

Sual 50. Ekspertin rəyi neçə hissədən ibarətdir?

3

2

4

5

6

Sual 51. Ekspertin verdiyi hansı sənəd 3 hissədən ibarətdir?

rəy

müqavilə

iltizam

sorğu

bunlardan heç biri

Sual 52. Aşağıdakılardan hansı rəyin tərkib hissəsinə aiddir?

giriş

müqavilə
siyahı
iltizam
bunlardan heç biri

Sual 53. Ekspert-əmtəəşünas kimin adından rəy verir?

öz adından
idarə rəhbərinin adından
baş mühasibin adından
laboratoriya rəhbərinin adından
müstəntiqin adından

Sual 54. Məhkəmə-əmtəəşünaslıq ekspertizası kim tərəfindən aparılır?

ali təhsilli xüsusi biliyə malik əmtəəşünas
orta təhsilli ticarət işçisi
orta-ixtisas təhsilli əmtəəşünas
komissiya sədri
baş iqtisadçı

Sual 55. Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

ekspertin iş stajı
məhkəmə sədrinin soyadı
məhkəmənin yerləşdiyi yer
komissiya sədrinin soyadı
bunlardan heç biri göstərilmir

Sual 56. Əlavə və təkrar ekspertizanın aparılması rəyin hansı hissəsində yazılır?

giriş
tədqiqat
nəticə
rəydə göstərilmir
tədqiqat və nəticə

Sual 57. Təkrar ekspertiza aparıldığı zaman rəyin giriş hissəsində hansı ekspertin adı yazılır?

əvvəlki ekspertizanı aparan ekspertin adı
kompleks ekspertizanı aparan ekspertin adı
baytarlıq ekspertizasını aparan ekspertin adı
məhkəmə - tibbi ekspertizasını aparan ekspertin adı
baş ekspertin adı

Sual 58. Kriminal ekspertizasının tədqiqat hissəsində nə yazılır?

bütün tədqiqat prosesi
ekspertin adı
ekspertin iş stajı
laboratoriyanın yerləşdiyi ünvan
rəyin nömrəsi

Sual 59. Ekspertin nəticəsi necə olmalıdır?

qısa və aydın

müxtəlif izahlara yol verilməlidir

geniş əhatə dairəli

geniş məzmunlu

nəticə istənilən formada ola bilər

Sual 60. Ekspertlər arasında fikir ayrılığı olduqda rəy necə yazılır?

hər bir ekspert özü rəyi tərtib edir

yalnız bir ekspert rəy verir

yalnız komissiya sədri rəy verir

yalnız ekspertiza idarəsinin rəhbəri rəy verir

yalnız laboratoriya müdiri rəy verir

Sual 61. İstintaqda və məhkəmədə verilmiş rəyin bir nüsxəsi harada saxlanmalıdır?

Azərbaycan ETMEİ-də

laboratoriyada

məhkəmədə

prokurorluqda

istintaq şöbəsində

Sual 62. Ekspertin hüququna nə daxildir?

qarşıya qoyulmuş məsələlər üzrə iş üçün əhəmiyyətli olan hallar haqqında rəydə fikrini bildirmək

sualları qruplaşdırmaq

obyektiv rəy vermək

komissiya sədrini rəyə cəlb etmək

bunlardan heç biri daxil deyildir

Sual 63. Ekspertin idarə rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək

sualları qruplaşdırmaq

qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

göstərişlər vermək

bunlardan heç biri daxil deyildir

Sual 64. Rəyin giriş hissəsində suallar necə yazılır?

qərarı qoyulan suallardan sonra

qərarı qoyulan suallardan əvvəl

giriş hissədə suallar qeyd olunmur

mürəkkəblilik dərəcəsinə görə

suallarda düzəlişlər apararaq

Sual 65. Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

müəyyən olunan faktların elmi izahı

rəyin tarixi

ekspertin təhsili
rəyin nömrəsi
ekspertin soyadı

Sual 66. Ekspert təkrar ekspertizada əvvəlki tədqiqatdan nəyi ifadə etməlidir?

əvvəlki aparılmış tədqiqatın nəticələrini

əvvəlki ekspertin adını
əvvəlki rəyin tarixini
əvvəlki tədqiqatın icra müddətini
əvvəlki tədqiqatın aparılma metodunu

Sual 67. Təkrar ekspertizada əvvəlki tədqiqatdan nə ifadə olunur?

əvvəlki rəyin nəticələri ilə təkrar rəyin nəticələri arasındakı fərqin səbəbləri

əvvəlki tədqiqatın aparılma metodu
əvvəlki tədqiqatın icra müddəti
əvvəlki tədqiqatın başlandığı yer
əvvəlki rəyin tarixi

Sual 68. Rəyin nəticə hissəsində nə yazılır?

qoyulmuş suallara cavablar

ekspertiza idarəsi rəhbərinin fikri
komissiya üzvlərinin say tərkibi
ekspertin vəzifələri
ekspertin hüquqları

Sual 69. Rəyi bir necə ekspert tərtib edərsə, onlar nə etməlidirlər?

öz aralarında məsləhətləşməlidirlər

yalnız bir ekspertin rəyi əsas götürülməlidir
yalnız komissiya sədrinin rəyi əsas götürülməlidir
əvvəlki rəyə əsaslanmalıdırlar
məsləhətləşmədən rəy verməlidirlər

Sual 70. Əgər ekspertlər ümumi rəyə gələrsə, bu rəyi kim imzalayır?

bütün ekspertlər

yalnız bir ekspert
yalnız komissiya sədri
laboratoriya müdiri
texniki şöbənin rəisi

Sual 71. Kompleks ekspertiza nə vaxt aparılır?

ekspertiza qarışıq elmlər sahəsində xüsusi bilik tələb edərsə

ekspert ekspertizanı aparmaqdan imtina edərsə
ekspert xəstələnərsə
komissiya sədri qrupun tərkibindəki bir nəzə ekspertdən razı qalmazsa
tərəflərdən biri narazı qalarsa

Sual 72. Hansı ekspert kompleks ekspertizanı apara bilər?

bir neçə elm və texniki biliklərə malik olan

yalnız texniki biliklərə malik olan

yalnız humanitar elmi biliklərə yiyələnən

yalnız attestasiyadan keçmiş ekspert

xüsusi biliklərə malik olmayan

Sual 73. Ekspertiza məhkəmədə aparıldığı halda rəy nəyə əsaslanır?

təlimatın müvafiq bölməsində yazılanların tələbinə

texniki şərtlərə

standartlara

müqaviləyə

ərizəyə

Sual 74. Ekspertin vəzifəsi nə ilə müəyyən edilir?

Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə

müəyyən standartlarla

müəyyən texniki şərtlərlə

tərəflər arasındakı müqavilələ

müstəntiqin sualları ilə

Sual 75. Ekspertin hüquqları nə ilə müəyyən edilir?

Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə.

müəyyən standartlarla

müəyyən texniki şərtlərlə

tərəflər arasındakı müqavilələ

müstəntiqin sualları ilə

Sual 76. Göstərilənlərdən hansını ekspertin vəzifəsinə aid etmək olar?

müstəntiq və ya hakim tapşırığı ilə verdiyi rəyi izah etməli

ekspertizaya bir neçə eksperti cəlb etməli

səbəbsiz ekspertizadan imtina etməli

komissiya sədrini rəyə cəlb etməli

bunlardan heç biri vəzifəyə aid deyildir

Sual 77. Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aiddir?

müstəntiq və hakim tapşırığı ilə verdiyi rəyə əlavələr etməli

komissiya sədrini rəyə cəlb etməli

ekspertizaya bir neçə eksperti cəlb etməli

səbəbsiz ekspertizadan imtina etməli

bunlardan heç biri vəzifəyə aid deyildir

Sual 78. Ekspert bilərəkdən yalan rəy verərsə

qanunla müəyyən edilən məsuliyyəti daşıyır

qanundan kənar məsuliyyət daşıyır

təhqiqatçıdan razılıq alır

məsuliyyəti öz üzərindən atır
ekspertiza idarəsinin rəhbəri tərəfindən cəzalandırılır

Sual 79. Ekspert ekspertizanın icra müddətini pozarsa

intizam məsuliyyəti daşıyır

heç bir məsuliyyət daşımır
ekspertiza aktını imzalamır
müstəntiqi məlumatlandırmır
idarə rəhbərinə xəbər vermir

Sual 80. Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

ekspertizanın icra müddətini pozarsa

ekspertiza aktını imzalamaqdan imtina edərsə
rəy verməkdən səbəbsiz imtina edərsə
müstəntiqi məlumatlandırmazsa
idarə rəhbərini məlumatlandırmazsa

Sual 81. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

təqdim olunmuş tədqiqat obyektlərinin qorunub saxlanmasını təmin etmək

əşyayi – dəlillərin olmasını
sübutların olmasını
preskurantların olmasını
bunlardan heç birini

Sual 82. Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

ekspertlərə onların hüquqlarını izah etmək

qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
sualları sistemləşdirmək
bunlardan heç biri daxil deyildir

Sual 83. Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

informasiya təminatı vasitələrinin olmasını

preskurantların olmasını
sübutların olmasını
əşyayi – dəlillərin olmasını
bunlardan heç birini

Sual 84. Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

ekspertin müstəqillik prinsipinə əməl olunmasını təmin etmək

bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
sualları sistemləşdirmək
ekspertizanın təşkil edilməsində iştirak etməmək
bunlardan heç biri aid deyildir

Sual 85. Ekspertin idarə rəhbərinin hüquqlarına hansı daxildir?

idarədə konkret ixtisas üzrə ekspert olmayanda obyekt iş materialları ilə birlikdə geri qaytarmaq

qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək
ekspertə tədqiqatın nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək

sualları qruplaşdırmaq

bunlardan heç biri daxil deyildir

Sual 86. Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

ekspertizanın təyin olunması barədə qərarı aldıqdan sonra zəruri biliyə malik olan ekspertə tapşırıq vermək

qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək

qərar olmadıqda tədqiqat üzrə materialları tələb etmək

sualları müəyyən ardıcılıqla qruplaşdırmaq

bunlardan heç biri aid deyildir

Sual 87. Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək

qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək

qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək

sualları qruplaşdırmaq

bunlardan heç biri aid deyildir

Sual 88. Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətinin gözlənilməsinə nəzarət etmək

sualları qruplaşdırmaq

qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək

qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək

bunlardan heç biri daxil deyildir

Sual 89. Məhkəmə ekspertizasının neçə növü var?

5

4

3

2

1

Sual 90. Hansı məhkəmə ekspertizasına ilkin məhkəmə ekspertizası deyilir?

birinci dəfə təyin edilən

ikinci dəfə təyin edilən

üçüncü dəfə təyin edilən
bunlardan heç biri
dördüncü dəfə təyin edilən

Sual 91. Əlavə məhkəmə ekspertizası kimə həvalə edilir?

ilkin məhkəmə ekspertizasını aparan ekspertə və ya başqa ekspertə
laboratoriya müdürinə
ekspertiza idarəsi rəhbərinə
gömrük işçisinə
bunlardan heç birinə

Sual 92. Təkrar məhkəmə ekspertizası kimə həvalə edilir?

başqa ekspert və ya ekspertlərə
ilkin məhkəmə ekspertizanı aparan ekspertə
əlavə məhkəmə ekspertizanı aparan ekspertə
laboratoriya müdürinə
gömrük işçisinə

Sual 93. Komission məhkəmə ekspertizasını neçə nəfər aparmalıdır?

2 nəfərdən çox
2 nəfərdən az
1 nəfər
baş ekspert
bu ekspertizanı ekspert aparmır.

Sual 94. Komissiya tərkibindəki ekspert

ekspertizanın nəticələrini qiymətləndirir
müstəqil deyildir
sərbəst deyildir
təhqiqatçının dediyinə əməl edir
heç kimlə razılaşmır

Sual 95. Proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilərlərmi?

bilməzlər
müstəntiqin icazəsi ilə müdaxilə edə bilərlər
ekspertin icazəsi ilə müdaxilə edə bilərlər
prokurorun göstərişi ilə müdaxilə edə bilərlər
idarə rəhbərinin icazəsi ilə müdaxilə edə bilərlər

Sual 96. Ekspert rəy tərtib etdiyi zaman proses iştirakçılarının iştirakına yol verilirmi?

yol verilmir
yol verilir
bəzən yol verilir
proses iştirakçılarının təkidi ilə yol verilir
müstəntiqin icazəsi ilə yol verilir

Sual 97. Ekspertlərin müşavirəsi zamanı proses iştirakçılarının iştirakına yol verilirmi?

yol verilmir

yol verilir

bəzən yol verilir

proses iştirakçılarının təkidi ilə yol verilir

müstətiqin icazəsi ilə yol verilir

Sual 98. Məhkəmə ekspertinin rəyini əks etdirən materiallar hansı sənədə əlavə edilir?

rəyə

akta

müqaviləyə

iltizama

qərara

Sual 99. Məhkəmə ekspertizasının rəyində bunlardan hansı göstərilir?

ekspertiza aparılan laboratorianın yerləşdiyi küçənin adı

ekspertizanın aparıldığı tarix

ekspertizanın aparıldığı yer

ekspertin qarşısında qoyulmuş suallar

ekspert haqqında məlumat

Sual 100. Əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda

ilkin məhkəmə ekspertizasının rəyi tam aydın olduqda

sualllar tam həll edildikdə

ilkin tədqiqatla bağlı sualların həll edilməsi zərurəti olmadıqda

bunlardan heç biri

Sual 101. Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

əvvəllər verilmiş rəyin doğruluğu təhqiqat aparan şəxsə şübhə doğurduqda

əvvəlki rəy şübhə doğurmadıqda

ilkin məhkəmə ekspertizası keçirilmədikdə

əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olduqda

bunlardan heç biri

Sual 102. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

yazılı formada öz rəyini ayrıca tərtib edir

siyahı formada öz rəyini bildirir

başqa ekspertlərə teleqram göndərir

başqa ekspertlərə zəng edir

heç nə etmir

Sual 103. Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən edilir?

onu təyin etmiş orqan və ya şəxs tərəfindən

baş mühasib tərəfindən

baş ekspert tərəfindən

ekspert tərəfindən

bunlardan heç biri tərəfindən

Sual 104. Komission məhkəmə ekspertizasının təşkil olunması kimə həvalə edilir?

məhkəmə ekspertizası idarəsinin rəhbərinə

komissiya sədrinə

bir neçə ekspertə

baş mühasibə

prokurora

Sual 105. Ekspertizanı aparan ekspert

öz biliyi hüddudlarında qoyulmuş suallara cavab verir

müstəntiqin istədiyi suallara cavab verir

prokurorun tələb etdiyi suallara cavab verir

idarə rəhbərinin göstərişinə əsasən suallara cavab verir

heç bir suala cavab vermir

Sual 106. Ekspertlər rəy verməzdən əvvəl nə edirlər?

öz aralarında məsləhətləşirlər

bir-birilə məsləhətləşmirlər

komissiya sədri ilə məsləhətləşirlər

müstəntiqlə məsləhətləşirlər

prokurorla məsləhətləşirlər

Sual 107. Bir neçə ekspertin məsləhətləşməsi ilə verilən rəyi kimlər imzalayırlar?

bütün ekspertlər

yalnız bir ekspert

komissiya sədri

idarə rəhbəri

yalnız hakim

Sual 108. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

yazılı formada öz rəyini ayrıca tərtib edir

rəy verməkdən imtina edir

rəy vermək üçün hakimlə məsləhətləşir

rəy vermək üçün müstəntiqlə məsləhətləşir

hamısı bir rəy verir

Sual 109. Kompleks ekspertizanın rəyində ekspertlərə nə göstərilir?

hər bir ekspertin apardığı tədqiqatın növü

ekspertin yaşı

ekspertin iş stajı

idarə rəhbərinin göstərişi

yalnız əmtənin mənşəyinə aid məlumatlar

Sual 110. Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

məhkəmə ekspertizasını təyin etmiş orqanın icazəsi ilə
 müstəntiq icazə verdikdə
 prokuror tələb etdikdə
 ekspertin şəxsi istəyi ilə
 iştirakçıların tələbi ilə

Sual 111. Məhkəmə ekspertizası idarəsinin möhürü ilə nə təsdiq edilir?

ekspertlərin imzaları
 müqavilələr
 iltizamlar
 ərizələr
 heç bir sənəd möhürlə təsdiq edilmir

Sual 112. Məhkəmə ekspertizasının ekspertlərinin imzalarını nə təsdiq edir?

ekspertiza idarəsinin möhürü
 müstəntiqin imzası
 prokurorluq orqanının möhürü
 laboratoriya müdirinin imzası
 belə imzaların heç bir təsdiqə ehtiyacı olmur

Sual 113. Proses iştirakçıları məhkəmə ekspertizasının aparıldığı zaman ekspertə mane olarlarsa nə baş verə bilər?

ekspert tədqiqatı dayandıra bilər
 ekspert tədqiqatı davam edə bilər
 ekspertiza haqqındakı sərəncamı ləğv edə bilər
 tədqiqatı müvəqqəti dayandıra bilər
 işin gedişatında heç bir dəyişiklik baş verməz

Sual 114. Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər?

yalnız Azərbaycan Respublikasının Prosessual qanunvericiliyi ilə nəzərdə tutulduqda
 müstəntiq icazə verdikdə
 prokuror tələb etdikdə
 ekspertin şəxsi istəyi ilə
 iştirakçıların tələbi ilə

Sual 115. Məhkəmə ekspertizasının təyin edilməsi məsələsi nə vaxt yenidən həll edilir?

o icra edilməmiş hesab olunduqda
 ekspert xəstələndikdə
 sərəncam verilmədikdə
 komissiya sədri ilə ekspert arasında münaqişə yarandıqda
 ekspertiza idarə rəhbəri işə müdaxilə etdikdə

Sual 116. Ekspertin rəyi nə vaxt sübut kimi istifadə edilə bilməz?
ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
 avadanlıq köhnədirsə
 ekspert səriştəsizdirsə
 komissiya sədri işə çıxmamışdırsa
 ekspert ali təhsilli deyilsə

Sual 117. Məhkəmə ekspertizası nə vaxt həyata keçirilməmiş hesab olunur?
ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
 avadanlıq köhnədirsə
 ekspert səriştəsizdirsə
 komissiya sədri işə çıxmamışdırsa
 ekspert ali təhsilli deyilsə

Sual 118. Aşağıdakılardan hansı məhkəmə ekspertizasının aparılmasındakı məhdudiyyətlərdən biridir?
məhkəmə ekspertizası idarə rəhbərinin işdə marağı olduqda
 məhkəmə ekspertizası idarə rəhbərinin işdə marağı olmadıqda
 ekspertin işdə marağı olduqda
 müstəntiq səlahiyyətlərini aşmadıqda
 bunlardan heç biri

Sual 119. Nümunələrin götürülməsində ekspertlər nə vaxt iştirak edirlər?
zəruri hallarda
 həmişə
 müstəntiq lazım bildikdə
 laborant işə çıxmayanda
 laboratoriya müdiri lazım bildikdə

Sual 120. Ekspertlər ümumi nəticəyə nə vaxt gəlirlər?
yekun nəticənin formalaşmasında
 bütün ekspertlər tədqiqatda iştirak etdikdə
 tədqiqatda bir ekspert iştirak etdikdə
 ümumi nəticənin əsasını faktlar təşkil etmədikdə
 istədikləri vaxt

Sual 121. Hər bir ekspert rəyin hansı hissəsini imzalayır?
tədqiqatı əks etdirən hissəni
 giriş hissəni
 nəticə hissəsini
 titul hissəsini
 heç bir hissədə rəyi imzalamır

Sual 122. Kompleks ekspertizası nə üçün təyin olunur?
iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmaq üçün
 müstəntiqə xoş gəlmək üçün
 ekspertləri ciddi işə cəlb etmək üçün

prokuror tələb etdiyi üçün
hakim göstəriş verdiyi üçün

Sual 123. Kompleks məhkəmə ekspertizası nə vaxt təyin olunur?

**tədqiqat aparılması üçün müxtəlif bilik sahələrindən istifadə etmək
tələb edilərsə**

sadə tədqiqat aparmaq lazım gəldikdə
mürəkkəb tədqiqat aparmaq lazım gəldikdə
hakimin təkidi ilə
müstəntiq tələb edərsə

Sual 124. Ekspertlərin müşavirəsinə rəhbərlik etmək kimə tapşırılır?

ekspertlərdən birinə

baş mühasibə
gömrük işçisinə
laboranta
laboratoriya müdirinə

Sual 125. Təhqiqat planını işləyib hazırlamaq kimə tapşırılır?

ekspertlərdən birinə

baş mühasibə
gömrük işçisinə
laboranta
laboratoriya müdirinə

Sual 126. Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda nə göstərilir?

əvvəlki ekspertlərin rəyi ilə razılaşmamağın səbəbləri

ilkin ekspertizanın keçirilməsinə şübhələr
müstəntiqlə ekspert arasında münaqişələr
müstəntiqin rütbəsi
ekspertin iş stajı

Sual 127. Eyni partiyadan kərə yağı neçə faiz götürülməlidir?

10%

15%
20%
5%
22%

Sual 128. Əgər kərə yağı xüsusi qablaşdırmada deyilsə (açıqdırsa), bu zaman ondan neçə % orta nümunə götürülür?

3%

5%
7%
10%
4%

Sual 129. Orta nümunə üçün kərə yağından nə qədər götürülməlidir?

500 – 600 q

1 kq

400 q

300 q

250 q

Sual 130. Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

keyfiyyət vəsiqələri

etiketlər

ekspertin vəsiqəsi

laborantın şəxsiyyət vəsiqəsinin surəti

malların anbara götürülmə siyahısı

Sual 131. Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

əmtəələrin daşınma müddətinə dair sənədlər

əmtəələrin tədavülünə dair sənədlər

etiketlər

yarlıklar

markalar

Sual 132. İş üzrə ekspertizanı aparmaq üçün ekspertiza təşkilatını kim müəyyən edir?

müstəntiq

auditor

baş mühasib

laborant

gömrük işçisi

Sual 133. Ekspertizanı aparmaq üçün ekspertləri kim seçir?

müstəntiq

laborant

auditor

baş mühasib

gömrük işçisi

Sual 134. Ekspertiza üçün tədqiqat metodunu kim seçir?

ekspert

müstəntiq

baş mühasib

prokuror

gömrük işçisi

Sual 135. Ekspertiza tədqiqatı üçün nümunələrin götürülməsi qaydasını göstərin

nümunələrin götürülməsi əmtəələrin xüsusi xassələrindən asılıdır

əmtəələrin qablaşdırılma qaydalarından asılıdır

əmtəələrin saxlanma şəraitindən asılıdır
malın mənşəyindən asılıdır
bunların heç birindən asılı deyildir

Sual 136. Ekspertiza üçün nümunə götürülməsi nədən asılıdır?

malın miqdarından
malın artikulundan
malın keyfiyyətindən
malın saxlanma şəraitindən
ekspertin göstəricisindən

Sual 137. Aşağıdakılardan hansı ekspertiza üçün nümunələrin götürülməsində istifadə edilir?

standartların şərtləri ilə tanış olmalı
standartın şərtlərini nəzərə almamalı
köhnə standartların tələblərinə əməl etməməli
müstəntiqlə razılaşmalı
mütəxəssis dəvət etməməli

Sual 138. Tədqiqat xüsusi bilik tələb etdikdə mütəxəssisi kim dəvət etməlidir?

tədqiqat aparan şəxs
baş mühasib
laborant
gömrük işçisi
dəvətsiz gəlir

Sual 139. Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

malın saxlanma şəraitindən
malın çəkisindən
malın qiymətindən
malın artikulundan
malın xarici görünüşündən

Sual 140. Tədqiqat üçün götürülən maddi sübutların saxlanma şəraiti necə olmalıdır?

maddi sübutlar təmiz yerdə saxlanmalıdır
maddi sübutlar dadını itirməməlidir
maddi sübutlar çəkisini itirməməlidir
maddi sübutların artikulu dəyişməməlidir
maddi sübutların xarici görünüşü dəyişməməlidir

Sual 141. Tədqiqat üçün götürülən maddi sübutlar necə qablaşdırılmalıdır?

keyfiyyətə müxtəlif olan mallar bir yerdə qablaşdırılmamalıdır
keyfiyyətə eyni olan mallar bir yerdə qablaşdırılmamalıdır
qablaşdırmaya möhür vurmaq olmaz
müxtəlif artikullu mallar bir yerdə qablaşdırılmalıdır

mallar qablaşdırılırlar

Sual 142. Əmtənin nəyindən asılı olaraq saxlanma şəraitinə riayət edilməlidir?

xüsusiyyətindən

dadından

görünüşündən

tərkibindən

çəkisindən

Sual 143. Məhkəmə ekspertizası nə vaxt aparıla bilər?

yalnız cinayət işi qaldırıldıqdan sonra

cinayət işi qaldırılmadan

cinayət işinə xitam verildikdən sonra

cinayət işi başa çatdıqdan sonra

məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir

Sual 144. Ekspertiza zamanı ekspert aşağıdakılardan hansı haqqında məlumatlandırılır?

texniki vasitələr

qaimələr

ərizələr

müqavilələr

idarə rəhbərinin şəxsiyyət vəsiqəsi

Sual 145. Sənədlər və əmtələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

tədqiqat üçün götürülən əmtə nümunələrinin nə dərəcədə eyni

partiyadan olmasını

ekspertlərin sayını

mal partiyasının nömrəsini

idarə rəhbərinin adını

idarənin sərəncamını

Sual 146. Zirzəmi və anbarların hansı yerlərində torpaq nümunəsi götürülməlidir

müxtəlif yerlərindən

bir küncündən

divarından

tavanından

qapısının alt hissəsindən

Sual 147. Qaz halında maddələrdən kim nümunə götürə bilər?

kriminalist

iqtisadçı ekspert

gömrük işçisi

komissiya sədri

müstəntiq

Sual 148. Material obyektlərini bəzən necə adlandırırlar?

“əşyayi – dəlil”

“əşyayi – material”

“əşyayi – əşya”

“əşyayi – məmulat”

“əşyayi – sənəd”

Sual 149. Potensial əşyayi – dəlil hansı obyektlərə deyilir?

ekspertin rəyindən sonra ekspertizaya göndərilən

ekspert rəy verməmişdən əvvəl ekspertizaya göndərilən

ekspertizada iştirakı vacib olmayan

standartın tələblərinə tam cavab verməyən

bunlardan heç biri

Sual 150. Gələcək ekspertizalar üçün hazırlanan material obyektlərinə nə aiddir?

müqayisəli tədqiqatlar üçün nümunələr

müqayisəsiz tədqiqatlar üçün nümunələr

ilkin ekspertiza üçün nümunələr

əlavə ekspertiza üçün nümunələr

təkrar ekspertiza üçün nümunələr

Sual 151. Müqayisəli tədqiqatlar üçün nümunələr nə vaxt götürülür?

hadisə yerinə baxış keçirilərkən

ekspert işə dəvət olunarkən

komissiya sədri attestasiyadan keçərkən

ekspertiza başlanarkən

ekspertiza qurtardıqdan sonra

Sual 152. Ağır fraksiyalı mayedən necə nümunə götürülməlidir?

mütəxəssis köməyi ilə bir neçə yerdən nümunə götürülür

ancaq bir yerdən nümunə götürülür

mayenin yalnız üst qatından nümunə götürülür

mayenin dibindən nümunə götürülür

ağır fraksiyalı mayelərdən nümunə götürülmür

Sual 153. Orta nümunənin götürülməsi hansı sənəddə öz əksini tapır?

istintaq protokolunda

müqavilədə

sərəncamda

rəydə

heç bir sənəddə

Sual 154. Nəzarət (yoxlama) nümunələri qismində ekspertizaya nə göndərilir?

hadisə yerindən kənarda götürülmüş məmulat nümunələri

hadisə yerindən götürülmüş məmulat nümunələri

məhv edilmiş məmulat nümunələri

satışdan çıxarılmış məmulat nümunələri

bunlardan heç biri

Sual 155. Aşağıdakılardan hansı bərk qablaşdırma vasitələrinə daxildir?

hermetik tıxaclı flakonlar

parça kisələr

kağız kisələr

polietilen torbalar

falqa kağızları

Sual 156. Yumşaq qablaşdırıcılara hansılar daxildir?

sellofan, kalka, kağız, polietilen örtükləri

sınaq şüşələri

dəmir qutular

taxta yeşiklər

plastmas konteynerlər

Sual 157. Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

“ancaq ekspert açmalıdır”

“ekspert aç bilməz”

“zəhərsizdir”

“oddan təhlükəsizdir”

“əl vurma – öldürər”

Sual 158. Tez xarab olan obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

“saxlamaq olmaz”

“istədiyiniz qədər saxlaya bilərsiniz”

“obyekt qurudulmamışdır”

“obyekt qurudulmuşdur”

“obyekt rütubətsizdir”

Sual 159. Obyekt haqqında məlumata nə daxildir?

obyektin buraxılış ili

eksperin vəsiqəsinin nömrəsi

komissiya sədrinin şəxsiyyət vəsiqəsinin surəti

müqavilə

heç biri

Sual 160. Ekspertizanı nə məqsədlə təyin edirlər?

hər bir cinayət işini hərtərəfli obyektiv tədqiq etmək üçün

işə öyrənmək üçün

işə tədqiq etmək üçün

işə obyektiv öyrənmək üçün

işə hərtərəfli öyrənmək üçün

Sual 161. Polietilen kisələrin tikişləri kənarlardan neçə mm içəri olmalıdır?

10 – 15 mm

16 – 18 mm

- 18 – 20 mm
- 20 – 24 mm
- 24 – 30 mm

Sual 162. Kənarlarından 10 – 15 mm içəri tikilən hansı kisələrdir?

antistatik polietilen kisələr

- parça kisələr
- rezin kisələr
- kağız kisələr
- bu ölçü kisələrə tətbiq edilmir

Sual 163. Hansı obyektlərin qablaşdırılmasında polietilen kisələrdən istifadə edilir?

2 saata qədər müddəti olan

- 3 saata qədər müddəti olan
- 4 saata qədər müddəti olan
- 5 saata qədər müddəti olan
- 7 saata qədər müddəti olan

Sual 164. Kim ekspertizanı təyin edir?

məhkəmə

- prokuror
- müstəntiq
- məhkəmə, müstəntiq, prokuror
- prokuror, məhkəmə

Sual 165. Cinayət Prosesual qanununa görə hər bir qablaşdırılmış predmet

möhürlənməlidir

- şamplanmalıdır
- nömrələnməməlidir
- möhürlənməməlidir
- ağzı iplə bağlanmalıdır

Sual 166. Möhürlü qablaşdırılmanın açılmasında kim iştirak etməlidir?

nəzarətçi

- müstəntiq
- ekspert
- baş mühasib
- laborant

Sual 167. Prokurorluq tərəfindən sifariş edilmiş qablaşdırma kisələrinin üzərinə nə yazılır?

kisənin nömrəsi

- şəhadətnamənin nömrəsi
- ekspertin vəsiqəsinin nömrəsi
- komissiya sədrinin imzası
- blankın nömrəsi

Sual 168. Əgər əşyalar kənardan çağırılmış şahidlərin iştirakı ilə qablaşdırılırsa, bu qablaşdırma açılarkən kimlər iştirak etməlidir?

həmin şahidlərin iştirakı ilə protokollaşdırılaraq açıla bilər

ekspertlər
komissiya sədri
baş mühasib
heç kim

Sual 169. Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə hansı sənədə əlavə edilir?

ekspertiza protokoluna

ərizəyə
müqaviləyə
rəyə
kəsilərək atılır

Sual 170. Ekspertizaya göndərilən məlumatlarda informasiya daşıyıcısı nədir?

sənəd

əmtəə
reaktivlər
texniki vasitələr
daşıyıcı yoxdur

Sual 171. Ekspertizaya göndərilən məlumatlarda sənəd nədir?

informasiya daşıyıcısı

əmtəə
reaktivlər
texniki vasitələr
heç bir şey

Sual 172. Cinayət işinin materiallarındakı məlumatların düzgünlüyünə kim zəmanət vermir?

ekspert

müstəntiq
prokuror
təhqiqatçı
hüquqşünas

Sual 173. Məhkəmə ekspertizaları kim tərəfindən maliyyələşdirilməlidir?

büdcə

ekspertiza idarəsi
müstəntiq
prokuror
baş mühasib

Sual 174. Ədliyyə orqanlarının ekspertiza müəssisələrində materialların tədqiqatı neçə gün ərzində yerinə yetirilməlidir?

20
22
25
26
36

Sual 175. Kriminal ekspertiza tədqiqatlarında mürəkkəb metodlardan istifadə edilərsə, ekspertiza neçə günə başa çatmalıdır?

30
32
34
36
40

Sual 176. Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilə bilər?

fotocədvəllər

ərizə
müqavilənin surəti
ekspertin vəsiqəsinin surəti
heç bir əlavə edilməyə icazə verilmir

Sual 177. Qablaşdırmanın üzərində kimin imzası olmalıdır?

ekspertin

laborantın
baş mühasibin
laboratoriya müdirinin
heç kim imzalamır

Sual 178. Qablaşdırmanın üzərində nə olmalıdır?

ekspertiza müəssisəsinin möhürü

komissiya sədrinin möhürü
müəssisənin ştamplı
müstəntiqin plombu
heç bir şey olmur

Sual 179. Brutto çəki nədir?

malın tara ilə birlikdə çəkisi

malın kütləsi
taranın çəkisi
malın xalis çəkisi
tarasız malın çəkisi

Sual 180. Netto çəki nədir?

malın tarasız xalis çəkisi

malın tara ilə birlikdə çəkisi
taranın çəkisi
mal və taranın çəkisi

xarab malın çəkisi

Sual 181. Hansı səbəbdən müqavilə əsasında özəl (pullu) ekspertizalar keçirmək olar?

işi təcili yerinə yetirmək lazım gəldikdə
 avadanlıq təmirə dayandıqda
 laborantın bilik səviyyəsi aşağı olduqda
 ekspertin bu işdə səriştəsi olmadıqda
 özəl ekspertiza keçirilmir

Sual 182. Hansı səbəblərə görə ekspertiza keçirilməsindən imtina etmək olar?

o sahə üzrə mütəxəssis yoxdursa
 ekspertiza keçirən müəssisə təmirdədirsə
 ekspert istəmirsə
 səbəbsiz bəhanələr olduqda
 imtina etmək olmaz

Sual 183. Hər bir ekspertiza müəssisəsində hansı siyahı olmalıdır?

burada keçirilməsi mümkün olan tədqiqatların siyahısı
 ekspertlərin siyahısı
 köməkçi heyətin siyahısı
 mühasibat işçilərinin siyahısı
 heç bir siyahı olmur

Sual 184. Müstəntiq qərarında göstərilən materialları ekspertə tam təqdim etmədikdə

... .

ekspertiza keçirilməsindən imtina edilir
 müstəntiq işə müdaxilə edir
 ekspert müstəntiqlə qarşı – qarşıya durur
 prokuror işə müdaxilə edir
 tam təqdim etməlidir

Sual 185. Obyektlərin sonrakı emalı lazım gələrsə harada aparıla bilər?

ekspertiza müəssisəsində
 istintaq orqanında
 evdə
 prokurorluq orqanlarında
 heç bir yerdə

Sual 186. İstintaq işçiləri kriminal ekspertiza qarşısında necə suallar qoymalıdırlar?

elmin müasir inkişafına uyğun
 istədikləri kimi
 ekspertin istədiyi kimi
 çox mürəkkəb
 çox asan

Sual 187. Ekspertlər sualı cavablandıra bilmədikdə rəydə nə yazırlar?

həll etmək mümkün deyil

sual düz qoyulmamışdır
 sualı dəyişmək lazımdır
 həll etməyə ehtiyac yoxdur
 heç bir şey yazmırlar

Sual 188. Əgər ekspertiza tədqiqatı verilmiş müddət ərzində yerinə yetirilməzsə, müəssisə rəhbəri nə etməlidir?

müstəntiqin razılığı ilə əlavə müddət təyin edir
 ekspertizanı dayandırır
 eksperti işdən azad edir
 müstəntiqə ərizə yazır
 heç bir şey etmir

Sual 189. Qanun ekspertə hüquq verir ki,

dindirmədə iştirak etsin
 dindirmədə iştirak etməsin
 istintaqın gedişatına mane olsun
 müstəntiqə suallar versin
 heç bir hüquq vermir

Sual 190. Mütəxəssisin funksiyasından fərqli olaraq ekspert

istintaq prosesində iştirak edə bilər
 istintaq prosesində iştirak edə bilməz
 prosesə gecikə bilər
 bilik səviyyəsindən istifadə edə bilməz
 ekspertin mütəxəssisdən heç bir fərqi yoxdur

Sual 191. Əgər müstəntiq tədqiqatda iştirak edərsə nəyi araşdırır?

onu maraqlandıran anları (sualları)
 onu maraqlandırmayan anları (sualları)
 ekspertin bilik səviyyəsini
 ekspertin səriştəsini
 tədqiqatda müstəntiq iştirak etmir

Sual 192. Tədqiqat zamanı müstəntiqi maraqlandıran suallar hansılardır?

standartın tələblərinə əməl edirmi?
 ərizənin məzmunu necədir?
 müqavilənin şərtləri necədir?
 ekspert attestasiyadan keçibmi?
 müstəntiq tədqiqatda iştirak etmir

Sual 193. Müstəntiqin ekspertizada iştirak etməsinin faydası nədir?

nəticənin qiymətləndirilməsində ona kömək edir
 onun boş yerə vaxtının sərf olunmasına səbəb olur
 rütbəsini qaldırır (artırır)
 ekspertlə yaxından tanış olur
 heç bir faydası yoxdur

Sual 194. Keyfiyyət ekspertizası nədir?

malların keyfiyyət göstəricilərinin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi

malın tarasının qiymətləndirilməsi

malın miqdarının təyini

malın nöqsanlarının təyini

nöqsanın əmələ gəlmə səbəbləri

Sual 195. Tədqiqatı aparan subyekt kimdir?

ekspert

komissiya sədri

laborant

laboratoriya müdiri

bunlardan heç biri

Sual 196. Ekspertizanın faktiki aspektinə baxdıqda nəzəri nə cəlb edir?

müstəntiqlə ekspertin qarşılıqlı təsiri

müstəntiqlə prokurorun qarşılıqlı təsiri

baş mühasiblə ekspertin qarşılıqlı təsiri

laborantla müstəntiqin qarşılıqlı təsiri

bunlardan heç biri

Sual 197. Müstəntiqlə ekspertin qarşılıqlı münasibətləri nə ilə bağlıdır?

problemlər dairəsi ilə

sənədlərin yoxlanması ilə

obyektin seçilməsi ilə

ekspertin bilik səviyyəsi ilə

müstəntiqin rütbəsi ilə

Sual 198. Müstəntiq, müəssisə rəhbəri və ekspert arasında hüquqi münasibətlər nə vaxt başlanır?

qərar və bütün materialların ekspert müəssisəsinə daxil olduqdan sonra

ekspert işə çıxdıqdan sonra

müstəntiq cinayət işi açdıqdan sonra

sərəncama əlavələr edildikdən sonra

onlar arasında hüquqi münasibətlər olmur

Sual 199. Kimin təsiri altında müstəntiq bəzən qərar da sualları sadələşdirir?

ekspertlərin

auditorların

laboratoriya müdirinin

prokurorun

müstəntiqə heç kim təsir edə bilməz

Sual 200. İstintaq işçilərinin ekspertlərlə qarşılıqlı əlaqəsinin ən aktiv forması hansıdır?

müstəntiqin ekspertizada şəxsən iştirak etməsi

müstəntiqin ekspertizada şəxsən iştirak etməməsi
 müstəntiqlə ekspertin eyni razılığa gəlməsi
 müstəntiqlə ekspertin eyni razılığa gəlməməsi
 burada aktiv forma yoxdur

Sual 201. Tədqiqat zamanı müstəntiqi nə maraqlandırılmalıdır?

kəmiyyət göstəriciləri tətbiqi statistika metodlarının vasitəsilə araşdırır?

laboratoriyanın sahəsi nə qədərdir?

laboratoriyanın avadanlığı təzədirmi?

laboratoriya hesablamalarında kənarlaşma nə qədərdir?

müstəntiqi yalnız nəticə maraqlandırır

Sual 202. Konstitutsiyanın hansı maddəsinə əsasən ilk-əmtəəşünaslıq ekspertizası keçirilir?

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 17-ci maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 24-cü maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 10-cu maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 25-ci maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 29-cu maddəsinə əsasən

Sual 203. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı maddəyə əsasən keçirilir?

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 18-ci maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 28-ci maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 8-ci maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 33-cü maddəsinə əsasən

Azərbaycan respublikasının cinayət prosessual məəcəlləsinin 35-ci maddəsinə əsasən

Sual 204. Kriminal ekspertiza və ya məhkəmə ekspertizası neçə növə bölünür?

6

8

4

9

3

Sual 205. Azərbaycan respublikasının cinayət prosessual məcəlləsində 12 və 13 maddəyə əsasən, müstəntiq ekspertin hansı hüquq və vəzifələrini izah etməlidir?

birincisi onun şəxsiyyətini yaxşı tanımalı və məsuliyyətli olduğunu bilməlidir

onun şəxsiyyətini tanımalıdır

ixtisasına bələd olmalıdır

onun səriştəliyinə inanmalıdır

müstəntiq ekspertə hüquq və vəzifələrini izah etməli, şəxsiyyətini tanımalı, ixtisaslı, səriştəli, məsuliyyətli olduğunu bilməlidir

Sual 206. Məhkəmə (kriminal) ekspertizasının aparılması şəraiti və qaydaları Azərbaycan respublikasının Ədliyyə nazirliyinin ekspert müəssisəsi tərəfindən hansı qayda və qanunla nizamlanır?

Azərbaycan respublikasının prosessual cinayət məcəlləsinin 21-22-ci maddəsinə əsasən

Azərbaycan respublikasının prosessual cinayət məcəlləsinin 6-7-ci maddəsinə əsasən

Azərbaycan respublikasının prosessual cinayət məcəlləsinin 30-31-ci maddəsinə əsasən

Azərbaycan respublikasının prosessual cinayət məcəlləsinin 28-29-cü maddəsinə əsasən

Azərbaycan respublikasının prosessual cinayət məcəlləsinin 32-33-cü maddəsinə əsasən

Sual 207. Kriminalistika hansı tövsiyələri işləyib hazırlayır?

metodikanı (üsulları), texnikanı, materialları, mikroskopu hazırlayır

texnikanı hazırlayır

materialları hazırlayır

mikroskop və digər cihazları tətbiq edir

metodikanı (üsulları) hazırlayır

Sual 208. Azərbaycanın prosesual cinayət məcəlləsində 6-cı maddənin mahiyyəti nədir?

ekspertiza üçün təşəbbüs hüququ

sualları sərbəst formalaşdırmaq hüququ

onlara elmi əsaslanmış cavab vermək

iş üçün əhəmiyyətli sualları formalaşdırmaq

təşəbbüs hüququ, sualları sərbəst formalaşdırmaq, ona elmi əsaslanmış cavab vermək

Sual 209. Cinayəti tədqiq edən zaman əmtəəşünasın xüsusi biliyindən ən çox harda istifadə olunur?

axtarışı, əşyayi dəlilləri, nümunə götürən zaman, dövlət və ictimai əmlakın dağıdılması səbəb və şəraiti, istehlakçıların aldadılmasını tədqiq edən zaman

əşyayi dəlilləri, axtarış və aldatmanı tədqiq edən zaman
götürülən nümunələrin tədqiqi, aldadılmanın səbəb və şəraiti öyrənilən
zaman

əşyayi dəlilləri və cinayət yerini tədqiq edən zaman
dövlət və ictimai əmlakın dağıdılmasının səbəb və şəraiti, istehlakçıların
aldadılması və digər cinayətlərin tədqiqi zamanı

Sual 210: Cinayətkarlıqla mübarizədə hansı müxtəlif elmi və texniki
nailiyyətlərdən istifadə edilir?

**mikroskoplardan, cədvəllərdən, kimyəvi, bioloji, siyasi iqtisad,
sosiologiya, DÖST, sahə standartı, norma və üsullardan**

kimyəvi biliklərdən, DÖST, sahə standartlarından, texniki şərtlərdən
bioloji biliklərdən, DÖST, normalardan
fiziki biliklərdən, siyasi iqtisaddan, sosiologiyadan, sahə standartı və
üsullardan

mikroskop və digər cihazlardan

Sual 211. Məhkəmə əmtəəşünas ekspertizanın nəzəri və metodik əsasları nədən
ibarətdir?

əmtəəşünaslıqdan

qənnadı malları

meyvəçilik-tərəvəzçilik

süd və süd məhsulları

çörək və çörək-bulka məmulatları

Sual 212. Əmtəəşünaslıqda müxtəlif məhsulları tədqiq edən zaman tədqiqat
prosesində hansı üsullardan istifadə olunur?

müşahidə, müqayisə, ölçmə, eksperiment

müşahidə, müqayisə

ölçmə, müşahidə

müşahidə, baxış

ekspertiment, ölçmə

Sual 213. Azərbaycan Respublikasının prosesual cinayət məəcəlləsinin hansı
maddəsinə əsasən kriminal ekspertiza təyin edilir?

Azərbaycan prosesual cinayət məəcəlləsinin 21 və 22-ci maddəsinə əsasən

Azərbaycan prosesual cinayət məəcəlləsinin 25 və 26-cı maddəsinə əsasən

Azərbaycan prosesual cinayət məəcəlləsinin 30 və 31 maddəsinə əsasən

Azərbaycan prosesual cinayət məəcəlləsinin 8 və 12 maddəsinə əsasən

Azərbaycan prosesual cinayət məəcəlləsinin 14 və 15 maddəsinə əsasən

Sual 214. Ekspertizanın aparılması kimə tapşırılır?

səriştəsi, iş stajı, xüsusi biliyə malik olan şəxsə

səriştəsi olan şəxsə

iş stajı olan şəxsə

müəyyən qrup məhsulları dair biliyə malik olan şəxsə

iş təcrübəsinə malik olan şəxsə

Sual 215. Təhqiqat aparan zaman malların təsnifatının nə əhəmiyyəti vardır?

ekspert-əmtəəşünası düzgün seçmək və təyin etməyə kömək edir

müstəntiqə (hakimə) ekspert-əmtəəşünası düzgün təyin etməyə kömək edir

müstəntiqə (hakimə) ekspert-əmtəəşünası düzgün seçməyə imkan verir

tapşırılan işi obyektiv tədqiq edir

tapşırılan işi hərtərəfli tədqiq edir

Sual 216. Müstəntiq nə üçün müxtəlif mal və məhsulların qiymətini müəyyənləşdirilir?

dəlillərin sübutu,ölçüsü, səriştəliliyi, dövlət və ictimai əmlakın

dağıdılmasının təyini zamanı

əmlakın miqdarının dağıdılmasının təyini zamanı

əmlakın dağıdılmasının səriştəliyi təyin edilən zaman

dövlət əmlakının dağıdılmasının təyini zamanı

onları sübut-dəlil kimi istifadə edirlər

Sual 217. Məhkəmə-bioloji ekspertiza nə üçün təyin edilir?

mal və məhsulların kimyəvi tərkibini, bioloji xüsusiyyətlərini, fiziki quruluşunu və xüsusiyyətlərini tədqiq etmək üçün zərurət yaranarsa

mal və məhsulun bioloji xüsusiyyətlərini tədqiq etmək üçün zərurət

yaranarsa

mal və məhsulun kimyəvi tərkibini tədqiq etmək üçün zərurət yaranarsa

dəlil – sübutların materialların tədqiqi üçün zərurət yaranarsa

bir qrup malların tədqiqinə zərurət yaranarsa

Sual 218. Ekspertiza təyin edən zaman qanun nəyi tələb edir?

ekspertin ixtisasına uyğun iş stajı, xüsusi biliyi, ali və ya xüsusi orta təhsili, ekspert hazırlığı dövründə xüsusi biliyi olmalıdır

qanun tələb edir ki, ekspert ali və ya xüsusi orta təhsilə malik olmalıdır

ekspert hazırlanan zaman xüsusi biliyə malik olmalıdır

qanun tələb edir ki, ekspert xüsusi biliyə malik olmalıdır

tədqiq olunan mal qrupları haqqında xüsusi biliyə malik olmalıdır

Sual 219. Qanun ekspertdən hansı keyfiyyətə malik olmasını tələb edir?

ekspert sərbəst olmalı, şəxsi məsuliyyət daşımalı, öz adından rəy verməli, yalançı rəy verməməlidir

ekspert şəxsi məsuliyyət daşıyır

ekspert sərbəst olmalıdır

ekspert rəyi düzgün verməlidir

ekspertin tapşırılan işə görə marağı olmamalıdır

Sual 220. Ekspert rəyi qiymətləndirmə obyektini kimi neçə aspektdən öyrənilir?

2

3

4

5

6

Sual 221. Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

kriminalistika

ədəbiyyat

tarix

coğrafiya

biologiya

Sual 222. Ekspert rəyinin qiymətləndirilməsinin birinci aspekti hansıdır?

ekspert rəyinin tam dolğunluğunun müəyyənləşdirilməsi

rəyin dolğunluğunun müəyyənləşdirilməməsi

rəyin həcmi

rəyi verən ekspertin təhlili

rəyi verən ekspertin iş stajı

Sual 223. Bunlardan hansı ekspertə göstərilən prosessual maneədir?

proses iştirakçıları ilə qohumluq

prokurorla münaqişə

bilik səviyyəsinin aşağı olması

komissiya sədri ilə münaqişə

heç kim ekspertə prosessual maneə törədə bilməz

Sual 224. Ekspertin müəyyən sahədə səlahiyyəti hansı sənədlə təsdiq edilir?

şəhadətnamə

vəsiqə

sertifikat

tərifnamə

müqavilə

Sual 225. Ekspertin səlahiyyəti müstəntiqlə yanaşı daha kim tərəfindən yoxlanılır?

ekspertiza təşkilatının rəhbərliyi

prokurorluq orqanları

mühasibat işçiləri

laborantlar

heç kim

Sual 226. Ekspertlər bəzən öz səlahiyyətlərindən kənara çıxdıqda nə edirlər?

öz ixtisaslarına uyğun olmayan suallara cavab verirlər

faktları nəzərə almırlar

məlumatlara əsaslanmırlar

müstəntiqlə razılaşmırlar

heç bir şey etmirlər

Sual 227. Natamam ekspertiza rəyi nəyə deyilir?

əgər ekspert bütün suallara tam cavab verə bilmirsə

əgər sualları tam cavablandırırsa
cavablar müasir elmin inkişafına əsaslanmırsa
ekspert sualları qruplaşdırırsa
natamam rəy olmur

Sual 228. Konservantlar nə vaxt istifadə olunur?

məhsulun saxlanma müddətini uzatmaq üçün
məhsulun rəngini yaxşılaşdırmaq üçün
məhsulun iyini yaxşılaşdırmaq üçün
məhsulun dadını yaxşılaşdırmaq üçün
məhsulun quruluşunu yaxşılaşdırmaq üçün

Sual 229. Məhsulun saxlanma müddətini uzadan nədir?

konservantlar
duzlar
qənd
sirkə
spirt

Sual 230. Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır?

keyfiyyət dərəcəsinin dəyişməsi
miqdar dəyişməsi
rəng dəyişməsi
dadın dəyişməsi
iynin dəyişməsi

Sual 231. Ksenobiotika nədir?

yad cisimli kimyəvi birləşmə
təbii zərərli qarışıq
təbii xammal
çirklənmə mənbəyi
antibiotik

Sual 232. Yeyinti əlavələrinin qrupları hansılardır?

icazə verilmiş və qadağan edilmiş
icazə verilmiş
qadağan edilmiş
ancaq rəngləyicilər
ancaq ədviyyatlar

Sual 233. Ekoloji ekspertizanın vəzifəsi nədir?

malların ətraf mühitə zərərli təsirinin öyrənilməsi
malların daşınması
malların saxlanması
malların satışa hazırlanması
malların utilizasiyası

Sual 234. Malların ekoloji ekspertizası nə deməkdir?

malların ətraf mühitə zərərli təsirinin ekspert tərəfindən qiymətləndirilməsi

mikroorqanizmlərin əlaqəsi

malların sertifikatlaşdırılması

malların standartlaşdırılması

keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

Sual 235. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun neçə maddədən ibarətdir?

43

40

39

35

25

Sual 236. Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

mənfi

mürəkkəb

qeyri – müstəqil

çox qısa

ekspert rəy vermir

Sual 237. Təbii itki nədir?

təbii proseslər nəticəsində malın çəkisinin azalması

təbii proseslər nəticəsində malın ölçüsünün azalması

təbii proseslər nəticəsində malın həcmnin azalması

təbii proseslər nəticəsində malın kütləsinin azalması

təbii proseslər nəticəsində malın sıxlığının azalması

Sual 238. Malın çəkisinin təbii proseslər nəticəsində azalması necə adlanır?

təbii itki

süni itki

süni dəyişiklik

kütlənin azalması

həcmnin azalması

Sual 239. Hansı qanun 43 maddədən ibarətdir?

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun

“İnventarizasiya haqqında” qanun

“Əhalinin sosial təminatı haqqında” qanun

“Əlillərin sosial təminatı haqqında” qanun

“Az təminatlı ailələrə yardım haqqında” qanun

Sual 240. 18 noyabr 1999 – cu ildə hansı qanun qəbul edilmişdir?

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun

“İpoteka haqqında” qanun

- “İnvertarizasiya haqqında” qanun
- “Az təminatlı ailələrə yardım haqqında” qanun
- “Əlillərin sosial təminatı haqqında” qanun

Sual 241. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun nə vaxt qəbul edilmişdir?

- 18 noyabr 1999 – cu ildə**
- 2000 – ci ildə
- 15 oktyabr 2001 – ci ildə
- 2002 – ci ildə
- 2005 – ci ildə

Sual 242. Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri verilərkən nə nəzərdə tutulur?

- tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı**
- miliyyəti
- yaşı
- dini mənsubiyyəti
- təhsili

Sual 243. Məhkəmə ekspertizası idarəsinin ekspertlərinin tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı nə zaman əsas götürülür?

- onlara rütbə dərəcələri verilərkən**
- onların əmək haqlarında dəyişiklik edilərkən
- onları ezamiyyətə göndərərkən
- onların iş yerlərini dəyişdirərkən
- onlara tədqiqat obyektlərini verərkən

Sual 244. Xarab olmuş mal ilə necə davranılır?

- silinir və məhv edilir**
- yalnız silinir
- yalnız məhv edilir
- yandırılır
- torpağa basdırılır

Sual 245. Utilizasiya çirklənmələri nədir?

- malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması**
- saxlanma zamanı yaranan çirklənmə
- daşınma zamanı yaranan çirklənmə
- qablaşdırma zamanı yaranan çirklənmə
- markalanma zamanı yaranan çirklənmə

Sual 246. Ekspertizanın məqsəd və vəzifələrini nə təyin edir?

- ekspertizanın keçirilməsinin əsasları**
- ərizə
- ekspertin diplomu
- akt

xərclər

Sual 247. Mal olmadıqda ekspert keyfiyyət ekspertizasını apara bilərmə?

xeyr

bəli

informasiyalara əsaslanır

sənədlər təhlil edilir

qərarlar çıxarılır

Sual 248. İdentifikasiya nə deməkdir?

eyniləşdirmək

oxşarlıq

yaxınlıq

qohumluq

normativ sənəd

Sual 249. Nasaz tərəzilər hansı saxtalaşmaya səbəb olur?

kəmiyyət saxtalaşmasına

keyfiyyət saxtalaşmasına

sənəd saxtalaşmasına

standartın saxtalaşmasına

texniki şərtin saxtalaşmasına

Sual 250. Saxtalaşdırılmış ölçü vasitələri hansılardır?

çəki daşları, tərəzilər, ölçü qabları

sənədlər

standartlar

texniki şərtlər

nəqliyyat vasitələri

Sual 251. Tərəzinin düzgün yerləşdirilməməsi hansı saxtalaşmaya səbəb olur?

kəmiyyət saxtalaşmasına

keyfiyyət saxtalaşmasına

sənədlərin saxtalaşmasına

çeşid saxtalaşmasına

kompleks saxtalaşmaya

Sual 252. Qeydiyyatı salınmış aktlarda düzəliş etmək olarmı?

olmaz

sifarişçinin razılığı ilə olar

ekspert rəhbərinə bildirməklə olar

komissiya sədrinə bildirməklə olar

işçi qrupu ilə məsləhətləşməklə olar

Sual 253. Suroqat nədir?

mal əvəzedicisi

nöqsanlı mal

markalanmış mal

informasiyalı mal
oxşadılan mal

Sual 254. Kəmiyyət saxtalaşdırması nədir?

istehlakçının çəkiddə, həcmdə, uzunluqda aldadılması
sənədsiz malın satışa buraxılması
sənədli malın satışa buraxılması
təhlükəli malın istehsal edilməsi
potensial təhlükəli malın istehsal edilməsi

Sual 255. İnformasiya saxtalaşdırılması nədir?

mal haqqında təhrif olunmuş məlumatın verilməsi
standart informasiyası
sənəd informasiyası
marka informasiyası
reklam informasiyası

Sual 256. Ekspertiza aktında hansı tarix göstərilir?

ekspertizanın başlanma və bitmə tarixi
yalnız başlanma tarixi
yalnız bitmə tarixi
yalnız bitmə saati
yalnız başlanma saati

Sual 257. Hansı məhsullar məhv edilir?

təhlükəli
qeyri-standart
standart
təkrar xammal
tullantı

Sual 258. Əgər məhsul yararsızdırsa, onunla necə rəftar olunur?

məhv edilməyə tövsiyə olunur
ucuzlaşmaya göndərilir
anbara verilir
istehsalçıya göndərilir
satışa göndərilir

Sual 259. Keyfiyyətin saxtalaşdırılması nədir?

məhsulun tərkibində aşağı keyfiyyətli xammaldan istifadə
əlavələr etməmək
konservantlardan istifadə etməmək
markalanma əlaməti
sənəd təhrifi

Sual 260. Qiymət saxtalaşdırılması nədir?

aşağı keyfiyyətli malların yüksək keyfiyyətli mal qiymətinə satılması
qiymətin süni artırılması

qiymətlərin dəyişilməsi
 aşağı qiymətin qoyulması
 yuxarı qiymət qoyulması

Sual 261. Qeyri – standart məhsul hansıdır?
standartın tələblərinə cavab verməyən
 standartın tələblərinə cavab verən
 texniki şərtlərə cavab verən
 normalara cavab verən
 qeyri – standart məhsul istehsal edilmir

Sual 262. Xalis çəki nədir?
malın tarasız çəkisi
 malın tara ilə çəkisi
 malın tutduğu həcm
 malın nomenklaturası
 malın seriya nömrəsi

Sual 263. Malın tarasız çəkisi necə adlanır?
xalis çəki
 ümumi çəki
 xalis kütlə
 ümumi kütlə
 ümumi həcm

Sual 264. Standartın tələblərinə cavab verməyən məhsul necə adlanır?
qeyri – standart məhsul
 standart məhsul
 keyfiyyətli məhsul
 əla növ məhsul
 normativ göstəricilərə uyğun məhsul

Sual 265. Ekspertin vəzifəsi və obyekt aşağıdakılardan hansına daxildir?
ekspert tədqiqatının predmetinə
 ekspert tədqiqatının nəticəsinə
 ekspertin verdiyi rəyin məzmununa
 müstəntiqin qərarına
 bunlardan heç birinə

Sual 266. Ekspert tədqiqatının predmeti nədir?
ekspertizanın vəzifəsi və obyekt
 ekspertizanın subyekt
 ekspertin hüquqları
 ekspertin vəzifələri
 xüsusi biliklər məcmusu

Sual 267. Məhvetmə nədir?

təhlükəli malların utilizasiyası

təhlükəli malların emalı

təkrar emal

qeyri – standart mallar

potensial təhlükəli mallar

Sual 268. Ekoloji göstərici nədir?

malların ətraf mühitə təsiretmə qabiliyyəti

kimyəvi çirklənmə

atmosfer çirklənməsi

malların ekoloji xassələri

fiziki çirklənmələr

Sual 269. Bioloji təhlükəsizlik nədir?

malın insan sağlamlığı üçün təhlükəsizliyi

zərərli maddələrin olmaması

bitki ilə qidalanma

çirklənmə

çirkədən asan təmizləmə

Sual 270. Ekspert qrupunun tərkibinə daxil olan əsas ixtisasçı necə adlanır?

əmtəəşünas – ekspert

mühəndis

audit

mühasib

dizayner

Sual 271. Tara ilə birlikdə çəkiyə nə deyilir?

brutto çəkisi

mal kütləsi

taranın çəkisi

tarasız çəki

xalis çəki

Sual 272. Malın tarasız çəkisinə nə deyilir?

netto çəkisi

taranın çəkisi

xarab malın çəkisi

nöqsanlı mal çəkisi

nöqsansız mal çəkisi

Sual 273. Malın və taranın kütləsinin artmasına nə səbəb olur?

havanın nisbi rütubəti

temperatur

sıxlıq

malın və taranın növü

malın və taranın forması

Sual 274. Keyfiyyətə qəbul ekspertizası hansı ekspertizanın obyektidir?

keyfiyyət ekspertizası

kəmiyyət ekspertizası

çəşid ekspertizası

sənəd ekspertizası

komission ekspertizası

Sual 275. Müqavilədə göstərilmiş tələblər hansı ekspertiza ilə qiymətləndirilir?

müqavilə ekspertizası

sifariş ekspertizası

nöqsanların təyini

şifahi qiymətləndirmə

miqdarca qiymətləndirmə

Sual 276. Malların keyfiyyət dərəcəsinin dəyişməsi nə zaman baş verir?

saxlanma və daşınma zamanı

markalanma zamanı

satış zamanı

qablaşdırma zamanı

qəbul edilmə zamanı

Sual 277. Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır?

kompleks ekspertiza

sənəd ekspertizası

çəşid ekspertizası

alət ekspertizası

tibbi ekspertiza

Sual 278. Alət metodu necə metoddur?

obyektiv

subyektiv

soşisoloji

bioloji

fiziki

Sual 279. Vizual metod hansı metoda aiddir?

orqanoleptik

alət

səs

qoxu

dad

Sual 280. Görmə hansı metoda aid edilir?

vizual

akustik

qoxu

dad

səs

Sual 281. Texniki vasitələrin köməyiylə keyfiyyətin təyini hansı metoda əsaslanır?

alət metoduna
sosioloji metoda
vizual metoda
audio metoda
sensor metoda

Sual 282. Sadəlik və tezlik hansı metodun üstün cəhəti sayılır?

orqanoleptik
alət
vizual
ekspert
sosioloji

Sual 283. Yüksək xərc və uzun müddət tələb edən metod hansıdır?

laboratoriya
sensor
səs
ekspert
vizual

Sual 284. Təsnifat nədir?

müxtəlif əlamətlərə görə malların qruplaşması
bölünmə
elm
çəşidin təyini
növlər

Sual 285. Etibarlılıq nədir?

malın istismar şəraitində etibarlı işləməsi
malın davamlılıığı
malın bərkliyi
malın deformasiyaya uğraması
malın elastikliyi

Sual 286. Zəmanət müddəti nədir?

istehsalçının müəyyən vaxta qədər zəmanət verməsi
malın davamlı işləməsi
malın tələbə uyğunluğu
malın düzgün istismarı
malın saxlanma şəraiti

Sual 287. İşləmə zəmanəti nədir?

malın istehsalçının verdiyi zəmanət üzrə işləməsi
malın uzun müddət işləməsi
malın faydalılıığı

malın parlaqlığı
malın keyfiyyəti

Sual 288. «Təcrübəli» fransızca nə deməkdir?

ekspertiza
intelligent
ziyalı
bilikli
səriştəli

Sual 289. Ekspertiza aktı nə hesab olunur?

son nəticə
təsnifat
çəşid
keyfiyyət
kəmiyyət

Sual 290. Çatışmayan informasiyaları əldə etmək üçün nə edilir?

əlavə ekspertiza aparılır
ilkin ekspertiza aparılır
obyektiv qərar çıxarılır
akt yazılır
müqavilə tərtib edilir

Sual 291. Mallar anbarda yerləşdirildikdə hansı müqavilə bağlanır?

saxlanma müqaviləsi
komission müqavilə
alqı-satqı müqaviləsi
keyfiyyət üzrə müqavilə
kəmiyyət üzrə müqavilə

Sual 292. Eyniləşdirmə necə adlanır?

identifikasiya
utilizasiya
inventarizasiya
falsifikasiya
heterogenizasiya

Sual 293. Təhlükəli mallarla necə rəftar edilir?

məhv edilir
tullanılır
torpağa basdırılır
yandırılır
termiki emaldan keçirilir

Sual 294. Kimyəvi maddələrin təsirlə məhv edilmə hansı üsuldur?

kimyəvi
fiziki

termiki
texnoloji
mikrobioloji

Sual 295. Sanitar-epidemiologiya orqanına hansı mal haqqında məlumat verilir?

təhlükəli mal

saxta mal
keyfiyyətsiz mal
şerti mal
oxşar mal

Sual 296. Ekspertizanın təyinatı haqqında sənəd hansı mərhələdə tələb olunur?

hazırlıq

əsas
yekun
rəy
nəticə

Sual 297. Sifarişçi nəyi tərtib edir?

ekspertizanın keçirilməsini

rəyi
məqsədi
təyinatı
qərarı

Sual 298. 24 saata hansı malların ekspertizası aparılmalıdır?

tez xarab olan mallar

təhlükəli mallar
şerti təhlükəli mal
nöqsanlı mal
nöqsansız mal

Sual 299. Hazırlıq mərhələsində hansı sənəd təqdim edilir?

yazılı ərizə

texniki sənəd
qərar
rəy
nəticə

Sual 300. Fiziki-kimyəvi göstəriciləri təyin etmək lazım olduqda ekspert nə edir?

nümunəni sınaq laboratoriyasına göndərir

akt tərtib edir
protokol tərtib edir
nəticə verir
qərar verir